



Rəsmi dövlət qəzeti



# Nə qədər ki Azərbaycan var, Mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 101 (8124) CÜMƏ AXŞAMI, 9 may 2019-cu il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)



## HEYDƏR ƏLİYEV - fədakarlıq və qətiyyat nümunəsi

Heydər Əliyevin 34 illik siyasi hakimiyət dövrü milli dövlətlilik tariximizin on parlaq səhifəsinə, ölkənin təraqqisini, xalqın töbii haqqına sahib çıxmasisi kimi şanlı bir mərhələni əhatə edir.

Onun 1969-cu ildə respublikanın rəhbəri seçilməsi ilə əsası qoynulan və mahiyyətə gələcəyə köklənmış inkişaf strategiyasının əsas mənzini iqtisadiyyatın tezliklə dirçəldidəməsi,

Azərbaycanın təbii etibatlarından, inqisidi, elmi və mədəni potensialından xalqın bəhrələnməsi üçün elverişli şəraitin yaradılması təşkil edirdi.

Yeni düşüncəli rəhbər qısa müddətə respublikada idarəciliyi sistemi ni xeyli möhkəmləndirdi. Tezliklə respublikanın dinamik inkişafı üçün kompleks programları işlənilərə hazırlammasına başlandı. Ulu öndər böyük üzəqqrənlək bütün dövlət hakimiyəti orqanlarının, parlamentin işni xalqın inqisidi, səsli-mədəni tərəqqisi və milli oyanısi siyasetinin real-

laşmasına yönəldi. Partiya lideri olmaqla yanaşı, o, döfələrə SSRİ və Azərbaycan SSR ali sovetlərinin deputati olmuşdu. Onun təşəbbüsü ilə SSRİ rəhbərləri Azərbaycanın inqisadi inkişafı üçün oldukça böyük ehemiyətə malik bir neçə mühüm qərar qəbul etmişdir. Bu qərarlar hər biri Azərbaycanın xalq təsərrüfatının inkişafına ittiṭaq fondundan külli miqdarda vəsait ayrılmamasına əsas vermişdir.

1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Heydər Əliyevin titanik fealiyyəti nəticəsində respublikamızda inqisadi infrastruktur köklü surətdə de-

yıldı. Azərbaycanın aqrar yönümlü respublikadan sənaye yönümlü respublikaya çevriləməsi üçün zəmin hazırlandı. İqtisadiyyatda böyük bir canlanma baş verdi. Yüzlərə zavod və fabrik inşa edildi. Neft və neft avadanlıqları, polad, borular, əlvən metallar, sintetik kauçuk, elektrik mühərrilləri, tikiñti materialları, məşət kondisionerləri, avtomobil hissələri, mineral gübərlər, çini-saxsı qablar, xalça və xalçalıq memulatı istehsal üzrə Azərbaycan keçmiş SSRİ-de ən sıraya çıxdı. Bu dövrdə 213 yeni iri sənaye müəssisəsi istismara verildi. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünən yanın 65 ölkəsinə ixrac olunurdu.

Heydər Əliyevin əzaqgörən siyaseti, müdrik və seristil rəhbərliliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında qabaqcıl pambıqcılıq və üzümçülük diyarına çevrildi. Yeni maddi-texniki bazaya və sənaye xarakterli texnologiyalara əsaslanaraq kənd təsərrüfatının tərəvəzçiliq, çayçılıq, tütünçülük, meyveçilik, qusçuluq və digər sahələrin dinamik inkişaf etdi, bağılıq-bostanlılıq sahələrində güclü artıma nail olundu.

Bax: sah. 2

### Heydər Əliyevin həyatı və fəaliyyəti xalqa xidmət simvoludur

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycanın yetirdiyi on böyük şəxsiyyətlərinə bürədir. Azərbaycanın son yarım asrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükü canlılığımız Heydər Əliyevin böyük səyləri sayısında inkişafının mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlmişindən sonra dördüncü milli öznəndər, milli öznəndəydişin başlangıcı olmuşdur. Heydər Əliyevin yaradığı siyasi və dövlətlilik məfkurəsi Azərbaycanın dünyasında özünəməxsus yeri-ni müzəyyinləşdirmiş, dövlətliliklərinə əsasını təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyinə ideya əsasını yaratmışdır.

Milli özünüdərk və milli özünəqayıdırdı dövrü

Zəngin tarixə malik olan xalqımız her zaman müstəqil dövlətə sahib olmaq arzusunu ilə yaşamış və bu müqəddəs istəyini reallaşdırmaq üçün böyük mütəcadilələr aparmışdır. 1920-ci ilde bolşevik Rusiyasının hərbi-siyasi təcavüzi nəticəsində süqutu uğrayan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddədə fealiyyət göstərsə də, milli dövlətlilikin inkişafı, milli vətənşünaslıq yolunda müümüyətli idmətlər göstərdi. Lakin feal işgalçılıq siyaseti yəridən bolşevik imperiyası gelecek varlığının tehlükəsizliyini təmin etmek məqsədilə milli dövlətlilik məfkurəsinin daşınıcılarına qarşı qırırmızı terror həyata keçirdi. Imperiyanın mahiyyətine və xisətinə uyğun olaraq hakimiyət sükəni milli məfkurədən uzaq, kosmopolit şəxslərə təşpirlərində.

Ardi 3-cü sah.

### Ədalət mücəssəməsi


Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmkarlılığı notcasında 1980-ci illərdə respublikamız bütün sahələrde yüksək göstəricilər oldu edərək keçmiş müttəfiq respublikalar arasında önlərənən birinci tutmaqla, inkişaf etmiş sonəye ölkəsinə çevrildi.

Təbii ki, bütün burlar ulu öndərə tek Azərbaycan və sovet dövlətində deyil, dünya məqyasında böyük şöhrət görmüşdür. Ona görə 1982-ci ilde xalqımızın dahi övladının SSRİ kimi nəhəng bir dövlətin Nazırı Soveti sedrini birinci müvəvvi vəzifəsinə təyin edilmiş və Sov. İKP MK-nin Siyasi Büro üzvü seçilmiş onun böyükülünün ümumiyyətfən məqyasında etiraf olunmasının əyni təsdiqi idi.

Azərbaycan dövlətinin ideoloji-siyasi və inqisidi əsaslarını yaratmış ulu öndər 1982-ci ildən sonra fealiyyətini Sovet İttifaqı KP MK-nin Siyasi Bürosunun üzvü, SSRİ Nazırı Sovetinin birinci müvəvvi kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu ölkəsinə bir an belə unutmadı.

1982-1987-ci illərdə respublikamızın sosial-inqisidi, medeni inkişafi üçün elindən geleni eşirgəmed. Bu baxımdan Heydər Əliyevli rəhbərlikdə temsil olunması Azərbaycan qarşısında yeni uğurlar almışdır. Həmin illərdə ulu öndərinən sovet inqisafının sosial-inqisidi hayatının vacib sahələrini nəzarət etməsi ölkəmizlə bağlı mühüm layihələrinə həyata keçirilməsinə təmin etdi. Bakıda SSRİ məyəsində yeganə olan Derin Deniz Özüleri Zavodu tikilməsəydi, müstəqillik illərində neft sənayemizi belə sürətli inkişaf etdirmək mümkün olmazdı.

Bax: sah. 6



### Xalqın mədəniyyəti ilə bütövləşən lider

Mənsub olduğu xalqın etibarlı gələcəyi naminə yorulmadan çalışan, ölkəsinin tarixində dorin icqəyən şəxsiyyətlər həmisi minnətdərliqlə xatırlanır.

Uzaq gələcəyə hesablanan, dövlət və millet arasında bağları möhkəmləndirən ideya və təfakkür sahiblərinin dayarı milli-mənəvi servət kimi ölçüyəlməzdir. Bir mənədə Azərbaycan xalqının tələyinə şəxsiyyət, əzaqgörən siyasetçi, böyük dövlət adamı, ümummilli lider Heydər Əliyev kimi bər dəhə.

O, böyük siyasetdə, yüksək dövlət rəhbərliyində olduğunu 30 ilən artıq dövrde Azərbaycan tarixində müstəsna rol oynayıb, xalqımızın və dövlətliliklərimizin geleceyi üçün fədakarsına çalışıb. Heydər Əliyev, sadəcə, rəhbər olmayıb, xalqla bütövləşən bir lider örnəyinə çevrilib.

Ardi 5-ci sah.

### Yeni çağırışlara cavab verən idarəetmə modelinin banisi

Hakimiyətə müsənsibet tarixin inamı meyari ilə şərtləndirilir: insanlarımın özlərə və səvərətə qarşılaşdırmaq və onun formalasdırıdı - gələcək şəhərin inkişafına xidmət edəcək güclü milli kadrları potensialını formalaşdırır, inqisad elmi və təhsilin inkişafını artırır.

Azərbaycan xalqı üçün belə bir lider olmuş Heydər Əliyev dövləti idarəetməyin her iki mərhələsində dövlətlilikin ideoloji, siyasi, hüquqi və inqisidi əsaslarını formalaşdırır, idarəetməyin prinsiplərə əsasında müəyyənəşdirmər, təkamülə əsaslanan tərəqqi yoluñ alternativsizliyini real əməli nəticələrə səbət etməyidir.

Ardi 11-ci sah.



### Heydər Əliyev və müasir universitet modeli

İqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadrların hazırlanması üzrə hələ sovet dönenindən başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyaseti ölkənin inkişafına xidmət edəcək güclü milli kadrları potensialını formalaşdırır, inqisad elmi və təhsilin inkişafını artırır.

Təsadüfi deyil ki, ümummilli lider 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə hasar olunmuş mərasimində çıxışında cəmiyyətin bünövrəsində iqtisadiyyatın dayandığını qeyd etmişdir. Bu, müasir Azərbaycan-də iqtisad elmi və təhsilinin inkişafı və milli iqtisadiyadır. Kadrların formalaşdırılması prosesinin başlıca vəzifələrini özündə etibarlı idarəetmə modeli təşkil etməyidir. Bu çıxışda xüsusi vurgulamışdır ki: "Mən bu gün sizin qarşınızda Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyəti...haqqında söhbət açmaq fikrində deyilim. Sadəcə, bəzən qəzəbələr toxunuram və bununla bağlı iqtisadçıların vəzifəsi, iqtisad elminin vəzifəsi və İqtisad Universitetinin vəzifələri haqqında danışram". Daha rəhbərin qarşısında qoyduyu vəzifələr və gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fealiyyətinin əsas istiqamətlərini müəyyən edir.

Ardi 9-cu sah.











1923

Azərbaycanın özü qədər əbədi

2019



# Ədalət mücəssəməsi

yaşaydırdı. Məger biz bu rejimi deyişə bilsək? Anma iş ondardır ki, bu rejim altında olsa da, sən xalqın, milletin üçün ne edirsin. Əger bir rejimi deyişdirə bilirsinse, onda onun imkanlarından istifadə edib xalqına kömət göstər. Men bunu etdim. Azərbaycan o illərdə çox yüksəklər kəmət göstər.

Moskvadan səsi geldi ölkəmin

Bələliklə, Heydar Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının ezmkarlılığı nəticəsində 1980-ci illərdə respublikamız bütün sahələrdə yüksək göstəricilər əldə edər, keçmiş mütəffiq respublikalar arasında ömürlerden biniñ tutmaqla, inkişaf etmiş sanaye ölkəsinə çevrildi. Təbib ki, bütün burlar əldən onda tez Azərbaycan və sovet dövlətinə deyil, dünya miqyasında böyük şöhrət gətirmişdi. Ona görə 1982-ci ilde xalqımızın dahi övladının SSRİ kimi nəhəng bir dövlətin Nazırı Soveti sədrinin birinci müvəvviini vezifəsine təyin edilmiş və Sov. İKP MK-nin Siyasi Büro üzvü seçilməsi onun böyükünüñ ümumittifq miqyasında etraf olunmasının evindisi idi.

Azərbaycan dövlətinin ideolojiyası ve iqtisadi əsaslarının yaradımı ulu önder 1969-cu ildən sonra fealiyyətinin Sovet İttifaqı KP-Niyazi Bürəsunun üzvü, SSRİ Nazırı Sovetinin birinci müvəvviini kimi dəvət etdirmələr olsa da, qanı, canı ile bağlı olduğunu ölkəsinə an belə unutmadı.

1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişaf üçün elindən gələnə eşqərəmədi. Bu baxımdan Heydar Əliyevin ali rəhbərlikdə temsili olunması Azərbaycan qarsısında yeni uğurlar açmışdı. Həmin illərdə ulu öndən sovet ittifaqının sosial-iqtisadi heyatının vacib sahələrinə nəzarət etməsi ölkəmizdə bağlı mühüm layihələrin həyata keçirilməsinə təmİN etdi. Bakıda SSRİ miqyasında yeganə olan Derin Nəfərli Zavodu tikilməsəydi, müstəqilliklərindən neft sona-yemizi bəzəsətli inkişaf etdirmək mümkün olmazdı.

Heydar Əliyevin SSRİ Nazırı Soveti sədrinin birinci müvəvviini vezifəsində irali çekilməsi böyükluğde Azərbaycanın və xalqımızın uğuru idi. Çünkü Heydar Əliyevin şəxsiyəndən dünya Azərbaycanı və xalqımızı birənən, "Heyder-xalq, xalq-Heyder" səsləndirildi.

Bələliklə, Azərbaycan xalq öz təlayini təcrübəli, veterənlər və xalqını seven, onun arzu və istekləri ilə yasayan Heydar Əliyevə etibar edir! Ölkəmizdən dərəcədən qurṭarınan Heydar Əliyev. Ona görə ölkənin bütün bölgələrində İzlihamlı mitinqlər keçirilərlər Heydar Əliyevin Naxçıvandıñ Bakıya getiriləmisi və həkimiyətin ona verilməsi tərəfindən, olunur, "Heyder-xalq, xalq-Heyder" səsləndirildi.

Ulu önder her zaman ədəletin tərəfdarı olub, həqiqi deməkən cəkilməyib. Xüsusi milli maraqlarla bağlı məsələlərde daim ezmkarlıq, yüksək siyasi irade nümayış etdirib, Moskvadan yeryidiliyi siyasetin ayrı-ayrı çalarları ilə bağlı tənqid fikirlərini, müləhəzələrini ortaya qoyub.

Ona görə Azərbaycanda, isterse de Kremlədən olğudan mütəddət ermənilər bəzəsətli rəsədə olurlar.

Ölkənin sosial sahələrinin inkişaf etdirilər. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədən çox artmışdır.

Respublikanın yol infrastrukturunu, mədəniyyəti sistemini yeniden qurulur, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi demir yolu xələri təkiblərindən dərəcədən təmir edilir. Bakıda yeniyən metrostansiyalar inşa olundu.

Ölkənin manzile olən tələbatının ödənilmesi istiqamətində geniş layihələr həyata keçirilməye başlandı.

1971-1982-ci illərdə respublikada 18 milyon 293 min m2 mənzil sahəsi təqib olub, 1982-ci ilə müqayisədə 2,5 dəfədən çox, yəni 3 dəfədə








1923

Azərbaycanın özü qədər əbədi

2019



Əvvəli 1-ci sah.

...ictimai elmlər çox dəyişir... Elmde, təhsildə, kadrların hazırlanmasında bu dəyişiklər gərek yeri Azərbaycanın yaranmasına xidmet etsin. O cümlədən də iqtisad elmi.

Bazar iqtisadiyyatına keçid digər ictimai elmlərdə olduğu kimi, iqtisad elmində köklü dəyişiklər tələb edir və bu dəyişiklər hem aparan tədqiqatçılar, hem də iqtisadiş adlı hazırlıqlı prosesine yanamada özüն göstərir. Bu baxımdan UNEC-de dünyani yüksək reytinqli universitetlərinin təcrübəsi ve ölkə iqtisadiyyatının tebləri arasında tədris plan və programlarının təkmilləşdirilməsi, kad həzirlığı üzrə yeni ixtisasların formalaşdırılması, təhsilverənlərin peşə bacarıqlarının artırılması, elm-pedaqoji kadrlar potensialının gücləndirilməsi və onas elmi-tədqiqatçıların keyfiyyətinin yüksəldilməsi istiqmətlərində ehəmiyyətli işlər görülmüşdür.

Həc kimin sər deyil ki, istenilən universitedə yüksəkseviyyəti təcrübəsi və biznes dövriyasi ilə samarəli eləqələrin qurulması üçün ilk növbədə yüksək elm-tədqiqat potensialı tələb olunur. Bu baxımdan UNEC-de arıq dördüncü tədris ilidir ki, ölkədə ilk defə "Azərbaycan Respublikası Təhsil İnkıfasi üzrə Dövlət Strategiyası"nın 2.3.1 və 5.10-cu tətbiqindən uyğun olaraq Diferensial Əmək Haqqı Sistemi tətbiq edilir. Professor-müəllim həyətinin elm-iqtisadiyyətlərinə 70 faiz payın ayrıldığı bu sistemində tətbiqi neticəsində UNEC-in elm-pedaqoji göstəricilərin evelki illərlə müqayisədə ciddi şəkildə yaxşılaşmış və bu yaxşılaşma müvafiq beynəlxalq təskilatların hesabatlarında və reytinq siyahılarda da ölkəsini təmsil etmişdir.

Diferensial Əmək Haqqı Sisteminin tətbiqi ilə yanşı, UNEC-de nüfuzlu beynəlxalq elmi neşrlərdə əsərləri çap edilən emekdaşlar üçün mükafatlandırma sistemi de fealiyyət göstərir. Bu mukafatlandırma sisteminə asasən, hazırda nüfuzlu "Web of Science" və "Scopus" elmi bazalarına daxil olan elmi neşrlərdə əsərləri çap edilən UNEC-emekdaşları və təhsilçilərlər neşrinin təsir dərcəsindən (impact factor) asılı olaraq 4000 manata qədər mükafat almış imkanına malikdirlər.

Atilan addimlарın neticəsində UNEC-emekdaşlarının müstəqil illərdən "Web of Science" basına daxil olan elmi neşrlərdə çap etdirikləri elmi əsərlərin 70 faizə qədəri məhz son bes ilin payına düşür. Nüfuzlu "Clarivate Analytics" şirkətinin UNEC-i "Web of Science Awards-2018" və "Most Progressive Universities in Web of Science for the Last 3 Years" mükafatlarına layiq gərməsi də bunu bir dənə sübut edir.

Universitetim qarşısındaki illərdə tədqiqat universiteti statusunu eldə etməyi özünən başlıca strateji məqsədlərinə bürü kimi müəyyən etmişdir. UNEC-de məqsəd nail olmaq üçün qarşısındaki illərdə magistratura və doktorantura təhsilini tamamile mütləq qurğularla təqdim etməyi tələb etmişdir. Yeni yaradılmış "Web of Science" və "Scopus" bazalarındaki məqədələrinin sayını davamlı artırımı, bəzəklərə təqdim etməyi etibarla qəbul etmişdir. UNEC-in professor-müəllim həyəti ilə birge tələbələr və doktorantalar tədqiqat mərkəzini ilə eləqəndərildirməsi istiqamətində əhemmiliyi işlər görülmüşdür. Hazırda UNEC-de Azərbaycan iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi ilə məşqül olan "Empirik tədqiqatlar mərkəzi", "Digital marketing mərkəzi", "Ermenistan iqtisadiyyatının araşdırma mərkəzi", "İnkişaf iqtisadiyyatı laboratoriya", "Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzi", "İslam iqtisadiyyat mərkəzi", "Elektron pür aradırma mərkəzi" kimi mərkəzlər fealiyyət göstərir. Yeni yaradılmış bərkətlərdə UNEC-in professor-müəllim həyəti ilə birge tələbələr və doktorantalar tədqiqat aparmanın imkanı elde etmişdir. Sevindirici hələ ki, bu yaxınlaşdırılmış "Empirik tədqiqatlar mərkəzindən" tələbələrimiz müəllimləri ilə birgə hazırlanmış məqəd nüfuzlu "Scopus" basasında yerləşən "International Journal of Housing Markets and Analysis" jurnalında nəşr edilmişdir. Yeni yaradılmış "İnkişaf iqtisadiyyatı laboratoriya"nda ise SOCAR-in sifarişi əsasında dünyada ilk defə olaraq "Azərbaycan neftinin (Azeright) dönya bazar qiymətinin proqnozlaşdırılması" mövzusundan birgə təqdim etdiyi məqəd nüfuzlu beynəlxalq elmi-tədqiqatçılarla təqdim etmişdir. UNEC müəlliminin qəlib olan "Azərbaycanın multikultural dəyərlərinin inkişafında təhsil və elmin rolü" adlı elmi məqədindən həm təsiri, həm de empirik metodlardan istifadə edilərək ölkədə təhsil və elmin multikultural dəyərlərin inkişafında rol ortaya qoyulmuşdur.

"... bazar iqtisadiyyatı özü-özünü tənzimleyen bir iqtisadiyyatdır. Bazarın döndürən kökü bazardır. Bazar varsa, iqtisadiyyat var. Iqtisadiyyat bazar özündür".

Ümummilli lider universitet kollektivində qarşısındaki tarixi cıxışında bir neçə dəfə bazar iqtisadiyyatının önəmi və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətləri üzərində dayanmaqla, iqtisadiyyatçılar elmi və tədris fealiyyətlərinən yaradırmışdır. O, yeni iqtisadi sistemin təmelində bazarın dayandığını, bazarın özü-nüntəzimləmə mexanizmını olduğunu və bütün iqtisadi fealiyyətlərinən dəfə bazarın iqtisadiyyatın özü olduğunu və əsas xüsusiyyətlə









## İsrail Dövlətinin Prezidenti zati-aliləri cənab Reuven Rivlinə

Hörmətli cənab Prezident!

Ölkenizin mili bayramı - Müstəqillik Gürünə münasibətlər Size və xalqınıza öz adımdan ve Azərbaycan xalqı adından ən səmimi təbriklerimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasında münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bəslə bitə eləmtardan günde Size mökmən cansaşlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına emin-amanlıq və firavənlilik dileyirəm.

Hörmətə,

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 may 2019-cu il

**Mayın 8-da Azərbaycan  
Respublikasının Baş naziri  
Novruz Məmmədovun  
özlərini ilə Nazirlər Kabinetinin  
növbəti iclası keçirilib.**

AZERTAC xəber verir ki, iclasın açan Baş nazir Novruz Məmmədov Azərbaycan müsələyinin başı, ölkəmizin əsərəngiz gözəliyi malik güşələrindən biri hesab edilən Şuşa şəhərinin erməni qəşəklərlə tərəfdən işgalindən 27 il ötdüyünü bildirib. "İşğal nəticəsindən Azərbaycanın fəsəfət tebiəti malik bu şəhərdəki zəngin tarixi-mədəni abidələr, muzeylər daşıdır. Nüfuzlu beynəlxalq təşkilatların Ermenistanın işğalçılığını siyasetini pisleyen qarar və qətnamələrinə, dünyanın aparcı dövlətlərinin işğal hezədə davam edir. Dövlət başçısı İlham Əliyevin de hər zaman qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki vəziyyətə barışmayacaq və ərazi

bütövülüyü bərpə edəcək", - deyə Baş nazir vurgulayıb.

Xalqımızın ulduz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünü qeyd etdiyini bildiren Novruz Məmmədov deyib ki, ümummilli liderin eziż xatirəsi hər bir Azərbaycan vətəndəsinin qəlbində daim yaşayır və yaşayacaq. Baş nazir deyib: "Bu gün, müstəqillik yolunda uğurla addımların və gündən-günə inkişaf edən Azərbaycanın qazandığı böyük naliyyətlər mehz ulu önder Heydər Əliyev dəhəsinin bəhrəsidir. Hər birimiz bugünkü firavan heyatımıza, xos galəcəyimizə görə ebediyasər lidər borcluyub".

Sonra Novruz Məmmədov iclasın gündəliyini bərədə məlumat verib.

Bildirilib ki, iclasın gündəliyinə "Narkotik vəziyətlərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniya qarşı mübarizəyə dair 2013-2018-

ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası vəziyyəti və yeni layihənin müzakirəsi, həmçinin "Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2020-ci tədris ili üçün tələbə qəbulu planının tertib edilməsi" haqqında məsələlər daxil edilib.

Baş nazir deyib ki, 1996-ci ilde ümummilli lider Heydər Əliyevin təsəbbüsü ilə narkomaniya və narkotik vəziyətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb.

President İlham Əliyev də ölkəmizdə narkomaniyalı və narkotik vəziyətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni mü hünmə vəzifə kimi müəyyənəşdirib. Dövlət başçısı bununla bağlı ciddi vəzifələr qoyub. Bu sahədə müümən uğurların elədə olunduğunu vurgulayan Nov-

ruz Məmmədov qeyd edib ki, qazanılan nailiyətlərde müvafiq dövlət programlarının müümən rolü olub.

Azərbaycan dövlətinin təhlilin inkişafına xüsusi diqqət ayırdığı deyən Baş nazir qeyd edib ki, son 15 ilə dövlət büdcəsindən bu sahəye ayrılan vəsaitin 8 dəfə artırılması, "Azərbaycan Respublikasında təhsilin inkişaf üzrə Dövlət Strategiyası"nın qəbul edilməsi Prezident İlham Əliyev təhsil göstərdiyi böyük qayığının təcəssümüdür. Əsas məqsəd ölkəmizdə keyfiyyətli təhsil sisteminin qurulması, yüksəkxitəsli, zəngin dünyagörüşü kadrların yeqidirilməsindən ibarətdir.

Sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyyazovun, təhsil naziri Ceyhun Bayramovun gündəlikdəki məsələlərə bağlı məruzələr dinişlərdir. Iclasda müvəzələrə bağlı cixışlar olub, müxtəlif təkliflər səsləndirilib.

## Daxili işlər naziri xidmətə qəbulla bağlı Qubada və Hacıqabulda sira baxışları keçirib



**Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyeti İtaliya da sefərdir.**

AZERTAC xəber verir ki, nümayəndə heyetinin tərkibine İtalya ile parlamentlərərəla eləqələr üzrə işçi qrupunun başçısı Azər Kerimli, deputatlardan Ulviyyə Ağıyeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfərin əsas məqsədi İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-Azərbaycan Dostluq Qrupunun temsilçiləri ilə görüşüb.

Əvvələ Oqtay Əsədov İtalya Respublikası Senatının tərəfindən Palazzo Madama sarayında ölkə parlamentlərinin qanunvericilik fealiyyəti ilə yakından tanın olub.

Sonra Milli Məclisin Sədri İtalya Respublikası Senatının sedri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Oqtay Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın baxılmasına təşəkkür edir. Azərbaycanın rəhbərliyi ilə ölkəmizdən biri "Azərbaycan Respublikası ilə İtalya Respublikası arasında strateji tərəfdəşliq haqqında" Birləşmiş Nüfuz Nümunəsi kimi qismətləndirilir.

İtalya-Azərbaycan eləqələrinin məhkəmə hərəkəti baza üzərində quşulduğunu deyən Oqtay Əsədov diqqət çatdırıb ki, ölkəmizdən biri "Azərbaycan Respublikası ilə İtalya Respublikası arasında strateji tərəfdəşliq haqqında" Birləşmiş Nüfuz Nümunəsi kimi qismətləndirilir.

Oqtay Əsədov qeyd edib ki, ölkəmizdən biri "Azərbaycan Respublikası ilə İtalya Respublikası arasında strateji tərəfdəşliq haqqında" Birləşmiş Nüfuz Nümunəsi kimi qismətləndirilir.

Səfər zamanı Oqtay Əsədov İtalya Respublikasının Deputatlar Palatasının sedri Roberto Fico ilə görüşüb.

Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtalya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı eləqələrin quşulduğunu, eməkdaşlığımızın strateji tərəfdəşliq seviyyəsinə yüksəldiyini qeyd edib.

Senatın sedri Heydər Əliyev Fondunda İtalyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı hayata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar eləqələrin daha da genişləndirilməsinə öncəliyi vurğulayıb.

Maria Elisabetta Alberti Kasellati İtalya şirkətlərinin Azərbaycanda bir sər iqtisadi layihələrdə uğurla işlətiyişini söyləyib. Senatın sedri bildirib ki, İtalya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fealiyyət göstərir, lakin təsərrüfatı, münasibətlərinin tarixində mühüm rol oynayır.

Səfər zamanı Oqtay Əsədov qeyd edib ki, ölkəmizdən biri "Azərbaycan Respublikası ilə İtalya Respublikası arasında strateji tərəfdəşliq haqqında" Birləşmiş Nüfuz Nümunəsi kimi qismətləndirilir.

Görüşdə Milli Məclisin Sedri Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münəqşisini barədə danişib.

Bildirilib ki, 2010-cu ilde İtalya

Senatının Cənubi Qafqazda vəziyyət haqqında getirməsi, Azərbaycanın ərazi bütövülüyünü desteklə-

məsi bizim üçün çox əhəmiyyətli dir. O, İtalya Senatının Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münəqşisinin beynəlxalq hüququn principləri esasında, Azərbaycanın ərazi bütövüyü çərçivəsində həll olunmasına gelecekdə də öz dəstəyini vereceyinə inanmış ifadə edib.

Səfər zamanı Oqtay Əsədov İtalya Respublikasının Deputatlar Palatasının sedri Roberto Fico ilə görüşüb.

Görüşdə vurğulanıb ki, İtalya ölkəmizin Avropana və dünyada mühüm tərəfdəşlərindən biridir. İki ölkə arasında six dostluq eləqələri, əlaqələrin yaxşı seviyyədə olduğunu deyib.

İtalya ölkəmizin tərəfdəşliq tərəfdəşlərinin bütün sahələrdə yüksək xəlq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə heyata keçirilən hüquq mühafizə siyasetinin, ittihad-siyasi sabitlinin dayandığını, bəsiqatmadan təsdiq olunması üçün qəbul edib.

Bildirilib ki, İtalya Avropana Azərbaycanın mühüm ticarət tərəfdəşliyinin həcmi 6,22 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın xarici ticarətinin 2011-ci ələ 2011-fazlinə bərabərdir. Cəri ilin yanvar-avrı aylarında isə iki ölkə arasında 1,48 milyard dollar həcmində ticarət əməliyyatı heyata keçirilib. Bu gün her iki ölkənin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər yüksək olsun. Vurğulanıb ki, ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə də görüşüb.

Görüşdə ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvləri ilə görüşüb.

Bildirilib ki, İtalya ölkəmizdən biri "Azərbaycan, İtalya-Azərbaycan Dostluq Qrupunun və İtalya-Azərbaycan Dostluq ASSOSIASİYASININ üzvl





